



Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi: Qlobal integrasiyanın Avrasiya modeli" kitabının təqdimatı keçirildi.

Sərbəst **13**

Mədəniyyət • 28. 3. 2014 • [www.medeniyyet.az](http://www.medeniyyet.az)

Azərbaycan oxucusunun dünya ədəbiyyatı nümunələri ile tanışlığında tərcüməçilərin müstəsna xidmətləri var. Ötən əsrda bu missiyanı yüksək sənətkarlıq keyfiyyətləri ilə öz üzərinə götürən ədiblərdən biri də görkəmli tərcüməçi, nasır, şair Mihail Rzaquluzadə olub.

O, çoxillik ədəbi yaradıcılığını əsasən tərcümə işinə həsr edib, dünyanın müxtəlif xalqlarının klassiklərinin əsərlərini dilimizə tərcümə edib. Sənətkarlıqla tərcümə etdiyi əsərlərin coğrafi hüdudları və mövzusu geniş olub. Qərbi Avropa ədiblərindən A.Düma, C.Bayron, H.Heyne, antik dövrün məşhur müəlliflərindən Homer, Evripid, Aristofan, Amerika ədəbiyyatından T.Oldric, C.London, hind ədəbiyyatından R.Taqor, türk ədəbiyyatından T.Fikret, Rəşad Nuri Nətəkin, rus ədəbiyyatından Tolstoy, M.Qorki və başqalarının ədəbi nümunələrini dilimizə tərcümə edib.

Mikayıl Manaf oğlu Rzaquluzadə 1905-ci ildə Bakıda anadan olub. İlk təhsilini yeni üsulla təşkil edilən "Mədrəseyi-nur" məktəbinde alıb, "rus-tatar" məktəbində təhsilini davam etdirib. "Edadi" (1917-1918-ci illərə qədər Bakı realni məktəbi - red.) məktəbində oxuduğu zaman Azərbaycanın görkəmli maarif xadimlərindən Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Məmməd bəy Əfəndiyev,

## Tərcüməyə həsr olunan ömür

Qafur Rəşad onun istəkli müəllimləri olublar. O, xatirələrində bu barədə yazır: "Bu "Edadi" dövrü mənim üçün qəti dönüş, xüsusən mənəvi ata saydıgım Abdulla Şaiq mənim o zaman idealım oldu. Qərara aldım ki, müəllim olacağam - Abdulla Şaiq kimi". M.Rzaquluzadə 1926-1927-ci illərdə Ali Pedaqoji İnstututun tarix və ədəbiyyat fakültəsində təhsil alıb. Gəncə Pedaqoji Texnikumunda ədəbiyyat və pedaqogika müəllimi vəzifəsində çalışıb. O, 1934-cü ildə Moskvada ikinci Dövlət Universiteti yanında olan Pedaqoji Psixologiya-Pedologiya Elmi-Tədqiqat İnstututunun aspiranturasını bitirir. Bakı Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstututunda uşaq ədəbiyyatı sahəsində elmi işçi işleyir. Daha sonra "İnqilab və mədəniyyət" jurnalında məsul katib, "Azerbaycan" jurnalında baş redaktor müavini kimi vəzifələrdə çalışır. O, eyni zamanda bir müddət Bakı kitabxanalarında kitabxanaçı, Pedaqoji İnstututda kitabxana müdürü işleyir.

1934-cü ildən başlayaraq bədii yaradıcılıqla da məşgül olur. Onun yaradıcılığında maarifçilik ruhu əsas yer tutur. İstər təqidi məqalələrində, istərsə də bədii yaradıcılığında təbiyeviliyi ədəbiyyatın başlıca keyfiyyət və vəzifəsi he-



sab edib. Ona görə də uşaqlar üçün qələmə aldığı əsərləri gencələrin nəcib və sağlam ruhda yetişməsinə yönəlib. Yaradıcılığında Vətən sevgisi, sülh, azadlıq və qəhrəmanlıq mövzuları geniş yer tutub. O, uşaq psixologiyasına dərindən bələd olub və onların dünayagörüşünə uyğun tərbiyəvi ehəmiyyətli epizodlara geniş yer verib. Xüsusilə şeirləri uşaq qəlbine birbaşa sırayət edən, son dərəcə sadə və inandırıcı dildə yazılıb. A.Səhhət, A.Şaiq və digər uşaq yazarlarımızın içərisində M.Rzaquluzadənin də xüsusi yeri var.

1938-ci ildən ömrünün sonuna kimi orta məktəblərdə tədris olunan ədəbiyyat dərsliklərinin hazırlanmasında yaxından iştirak edib. Onun müəllifliyi ilə tərtib olunan dərsliklər pedaqoqlar tərefindən yüksək qiymətləndirilib.

M.Rzaquluzadənin 1950-ci ilde rus dilinə tərcümə olunan bir neçə hekayəsi ədəbi təqidiñ diqqətini özünə cəlb edir və mətbuatda onu mahir hekayə ustası kimi dəyərləndirirlər. Tərcüməçidən tələb olunan əsas şərtlərdən biri müəllifin fikrini aydın bir dil də, dəqiqliklə oxucuya çatdırmaqdır. O bu cəhətə tərcüməçilik fealiyyətində xüsusi diqqət yetirib. Uşaqlar üçün yazarkən tərcüməçiliyin yazılıçı psixologiyasına təsirinin nəticəsi olaraq aydın və anamlı uşaq əsərləri yarada bilib.

O, tərcüməçiliyi həm ideyaməzmun, həm də bədiilik baxımından məsuliyyətli və şərəfli yaradıcılıq işi hesab edib. Bədii yaradıcılığa başladığı vaxtlarda keyfiyyətsiz tərcümələrin qarşısını almaq məqsədilə mətbuatda çıxış edir. "Qızıl Gəncə" məcmuəsində "Bədii ədəbiyyatda tərcümə" adlı məqale dərc etdirir. Məqalədə bədii tərcümənin ümumi məsələlərinə toxunur, öz dövrü üçün yeni və konkret fikirlər söyləyir. Tərcümə prosesində sözlərin kontekst daxi-

lində mənasına fikir verməyi və çoxmənalı sözlərin mətridə daşıdığı anlama diqqət yetirmeyi vurgulayır. Tərcümə zamanı bir qism sözlərin elmi ədəbiyyatda olan mənası ilə bədii ədəbiyyatda daşıdığı məna fərqlərini konkret misallarla göstərir. Tərcümələri haqda dərc edilən təqidi məqalələrdə göstərilən nöqsanlara diqqət yetirərək sonrakı tərcümələrində onu yenidən işleyir.

Ədib həm də tərcümədə orijinali "millileşdirməyin" əleyhirə olub. İyirmi ildən çox böyük almanın şairi Henrix Heynenin şeirlərini tərcüməsi ilə məşğul olub. Şairin yaradıcılığının xüsusiyyətlərini saxlamaq, şeirin formasını olduğu kimi qorumaq prinsipini əsas götürür. O yazır: "Tərcüməçilikdə ikinci yol müəllifin mühitinə getmək, onun tənəffüs etdiyi hava ilə nəfəs almaq, düşündüyü kimi düşünməyə, duyduğu kimi duymaşa çalışmaq və zövqünü eks etdirmək yoludur..."

M.Rzaquluzadə dünya şöhrəti mütəfəkkir-şair N.Gəncəvinin "İsgəndərname" poemasının "İqbəlnamə" hissəsini, A.Puşkinin "Baxçasaray fontanı", "Tunc atlı" və s. əsərlərin tərcüməsində də məhz bu prinsipləri əsas tutub. Həqiqətən, bu tərcümələrdə ədibin yüksək poetik vüsetinin şahidi olur.

Görkəmli ədəbiyyat xadimi 1984-cü il noyabrın 10-da vəfat edib.

Səvalan Fərəcov